

Başa vurduğumuz 2021-2022-ci tədris ili bir çox əlamətdar hadisələrlə yadda qalmışdır. Tarixi Qarabağ Zafərinin birinci ildönümünü qeyd etdik, eləcə də ölkəmizdə 2022-ci il "Suşa İli" elan edilmişdir. Eyni zamanda, qlobal pandemiya şəraitində Azərbaycanda COVID-19 infeksiyasına qarşı həyata keçirilən effektiv mübarizə tədbirləri sayəsində uzunmüddətli fasilədən sonra ötən tədris ilində respublikamızın ali təhsil müəssisələrində, o cümlədən Mingəçevir Dövlət Universitetində (MDU) ənənəvi təhsil müddələri bərpaya bərpə edilmiş, tədris və təlim-təbiiyyəti prosesi mövcud qaydalarla uyğunlaşdırılmışdır. Dövlət başçısının ali təhsil sahəsində qarşıya qoyduğu vəzifələrdən irəli gələrək hökumət tərəfindən qəbul edilmiş yeni qaydalar və təlimatlar, Nazirliyin birbaşa dəstəyi ilə ali təhsil müəssisələrini tədrisindən həyata keçirilən tədbirlər, həmçinin universitetlərdə əldə edilən təcrübələr və yaradılan yeni imkanlar tədris ilinin uğurla başa çatdırılmasına və kadr hazırlığının keyfiyyətinin yüksəldilməsinə səbəb olmuşdur.

Strateji olaraq yeni dövrün universitetinə çevrilməyi, paytaxtın qabaqcıl universitetləri səviyyəsində ali təhsil xidmətlərini göstərməyi, ölkəmizin, o cümlədən regionun hərtərəfli inkişafına davamlı töhfə verməyi hədəfləyən MDU-da bütün fəaliyyətlər milli və beynəlxalq ali təhsil məkanında müşahidə olunan inkişaf trendləri, meydana çıxan yeni çağırışlar və reallıqlar, eləcə də mövcud potensial nəzərə alınaraq həyata keçirilmişdir. Ali təhsil dövlətin yüksək diqqət və qayğısı, yerli və xarici tərəfdaşların dəstəyi, universitetin tələbə və müəllim kollektivinin əməyi, idarəetmədə səmərəliliyin, çevikliyin və şəffaflığın artırılması sayəsində MDU-nun potensialının inkişafı və modernləşməsi istiqamətində əhəmiyyətli nəticələr əldə olunmuşdur. Hər şeydən əvvəl, tədris hibrid formatda səmərəli təşkilinə nail olunmuş, elmi fəaliyyətdə müsbət kəmiyyət və keyfiyyət dəyişiklikləri baş vermiş, sosial sahədə fəaliyyətlər genişlənmiş, idarəetmənin strukturu müasir tələblərə uyğun və tələbçiyönlü kontekstində daha da təkmilləşdirilmişdir. Bununla yanaşı, yerli və beynəlxalq tərəfdaşlarla, sənaye ilə işbirliyi gücləndirilmiş, səmərəli ali təhsil mühitinin formalaşdırılması, təhsilalanların və təhsilverənlərin hərtərəfli

tinin müvafiq Qərarlarına, Təhsil Nazirliyinin müvafiq əmriləri və təlimatlarına əsasən həyata keçirilmişdir.

İmtahanların şəffaf, obyektiv və müəşəkkil keçirilməsi məqsədilə universitetdə hər bir struktur bölməyə konkret tapşırıqlar verilmiş, dəqiq funksional iş bölgüsü aparılmış və digər bütün zəruri addımlar atılmışdır. Ötən tədris ilinin payız və yaz imtahan sessiyalarının hər birində 3000-dən çox tələbə və magistrant 900-dən çox imtahanda iştirak etmişdir. Müəhazirə mətləhi, təqdimatlar, dərslər və dərslər vəsaitləri, imtahan sualları və onların xülasə şəklində cavablarının elektron formatda tələbələrə çatdırılması tədris olunan fənlərin tələbələr tərəfindən mənimsənilmə səviyyəsinin yüksəlməsinə və onların akademik göstəricilərinin daha da yaxşılaşmasına şərait yaratmışdır. Son üç tədris ilində MDU tələbələrini müvəffəqiyyət göstəricisi 95 faizdən çox olmuşdur. Keyfiyyət göstəricisi isə təqribən 40 faizə qədər yüksəlmişdir. Müqayisə üçün qeyd edək ki, 2018-2019-cu tədris ilinin yaz semestrində müvəffəqiyyət və keyfiyyət göstəriciləri müvafiq olaraq, 78,9 və 18,7 faiz təşkil etmişdir.

Cari tədris ilində MDU-da tədrisin məzmununun təkmilləşdirilməsi və kadr

şaf" multi disiplinli elmi jurnalının birinci və ikinci buraxılışları çap olunmuş və elektron variantında universitetin rəsmi saytında yerləşdirilmişdir. Jurnal Beynəlxalq Standart Seriya Nömrəsi (ISSN) və E-ISSN kodu almış, "Academic Resource Index ResearchBib" beynəlxalq xülasələndirmə və indeksləşdirmə bazasına, eləcə də Ali Attestasiya Komissiyasının iqtisad elmləri üzrə Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövrü elmi nəşrlərin siyahısına daxil edilmişdir.

MDU-da yerli və xarici tərəfdaş ali təhsil müəssisələrinin doktoranturasında universitetin gənc əməkdaşları və məzunlarının təhsil almasına xüsusi diqqət yetirilmişdir. Hazırda universitetin 31 eməkdaşı fəlsəfə doktoru proqramı, 6 eməkdaşı isə elmlər doktoru proqramı üzrə ölkəmizin müxtəlif ali təhsil müəssisələrində və AMEA-nın sahə institutlarında dissertant və doktorantlardır. 2021-2022-ci tədris ilində universitetin 5 eməkdaşı fəlsəfə doktoru elmi dərəcəsinə nailmaq üçün dissertasiya işlərini uğurla müdafiə etmiş, 8 doktorant və dissertant dissertasiya işlərini başa vurmuş və müdafiə ərfəsindədir.

Azərbaycan Respublikası Təhsil və İqtisadiyyat Nazirliklərinin, Mingəçevir Şəhər İcra Hakimiyyətinin, BMT-nin Azərbaycanlı Rezident Əlaqələndirici Ofisinin, tərəfdaş yerli və xarici universitetlərin dəstəyi ilə "Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər" mövzusunda MDU tarixində ilk beynəlxalq elmi konfrans keçirilmiş və konfransın materialları ikicildlik məcmuə şəklində dərc edilmişdir. Eyni zamanda, MDU "Mühəndislikdə sənaye və təbii riyaziyyat" mövzusunda 4-cü beynəlxalq konfrans və "Dayanıqlı ağıllı kənd təsərrüfatı və islam maliyyəsi" mövzusunda 2-ci Karatay Beynəlxalq

kosmik və texnologiya festivalı olan "TEKNOFEST 2022"-nin final mərhələsində MDU-nun 13 tələbə və mentorun daxil olduğu 3 komanda ilə fəal təmsil olduğunu xüsusi qeyd etmək olar. Gənclərin xalqına, vətəninə və dövlətinə

Ali təhsil dövlətin yüksək diqqət və qayğısı, yerli və xarici tərəfdaşların dəstəyi, universitetin tələbə və müəllim kollektivinin əməyi, idarəetmədə səmərəliliyin, çevikliyin və şəffaflığın artırılması sayəsində MDU-nun potensialının inkişafı və modernləşməsi istiqamətində əhəmiyyətli nəticələr əldə olunmuşdur.

tinə bağlı layihə vətəndaş kimi yetişdirilməsini əsas vəzifələrdən biri kimi diqqət mərkəzində saxlayan MDU-da təhsil məzmununda vətənpərvərlik tərbiyyəsinin öneminin daha da yüksəldilməsi istiqamətində mühüm addımlar atılmışdır. Yeni dövrün universitetinə çevrilməyi strateji hədəflərindən biri olaraq müəyyənləşdirən MDU-da mövcud potensialın gücləndirilməsi, idarəetmə, tədris və tədqiqat fəaliyyətlərinin müasir tələblərə uyğun təkmilləşdirilməsi məqsədilə beynəlxalq əlaqələr inkişaf etdirilmiş, müvafiq dövlət qurumları, paytaxtın qabaqcıl universitetləri və regionda yerləşən təhsil müəssisələri ilə əməkdaşlığa xüsusi önəm verilmişdir.

Paytaxtın qabaqcıl ali təhsil müəssisələrindən olan Bakı Dövlət Universiteti, ADA Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə əlaqələrin inkişafı istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.

Cari tədris ilində MDU ilə Mərkəzi Aran Regional Təhsil İdarəsi (RTI) ara-

Hacı Bayram Veli Universiteti (AHBVU) ilə qurulan əməkdaşlıq əlaqələri əsasən MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin potensialının gücləndirilməsinə, xüsusilə turizm təhsilinin inkişafına töhfə verilməsinə hədəflənmişdir.

MDU arasında anlaşma memorandumları imzalanmışdır. Memorandumlar universitetlər arasında tələbə və müəllim mübadiləsi, birgə tədqiqatların aparılması, tədris-metodik fəaliyyət sahəsində təcrübə mübadiləsi, akademik və inzibati heyət üzvlərinin ixtisaslarının artırılması, ortaq konfrans və seminarların keçirilməsi, qarşılıqlı mühazirələrin təşkilı, beynəlxalq layihələrdə birgə iştirak və digər istiqamətlərdə əməkdaşlığın yarıdılması nəzərdə tutur. Eləcə də, KazNARU-da keçirilən görüşlərdə universitet idarəçiliyi və beynəlxalq reytinglərdə iştirakla bağlı təcrübə mübadiləsi, ekologiya, ətraf mühitin mühafizəsi, bərpaolunan enerji sahəsində birgə tədqiqatların və layihələrin həyata keçirilməsi, ortaq yer məktəblərinin təşkilı və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.

MDU Avropa İttifaqının Erasmus+ proqramı çərçivəsində həm potensialın gücləndirilməsi, həm də tələbə və müəllim mübadiləsi layihələrində iştirak etmişdir. Bu proqram çərçivəsində cari tədris ilində MDU-nun bir tələbəsi Rumıniyanın Transilvaniya Braşov Universitetində bakalavr, bir eməkdaşı isə Sloveniya Respublikasının Nova Gorica Universitetində doktorantura təhsilini davam etdirmişdir. Eyni zamanda, hazırda MDU "Sahil ekosistemlərinin iqlim



Mingəçevir Dövlət Universiteti:

prioritetlər, nəticələr, hədəflər

inkışafı istiqamətində mühüm addımlar atılmışdır. Eyni zamanda, hazırda dövlətin hərtərəfli dəstəyi ilə universitetin müasir tələblərə cavab verən yeni kampusunun yaradılması istiqamətində müvafiq işlər davam etdirilir.

MDU-da struktur təkmilləşdirilməsi istiqamətində görülən işlər çərçivəsində İnformasiya Texnologiyaları fakültəsinin yaradılması və Mühəndislik fakültəsinin yenidən qurulması ilə bağlı müvafiq tədbirlər həyata keçirilmişdir. Pedaqoji fakültə Təhsil fakültəsi adlandırılmış, Magistratura və Doktorantura Təhsil Mərkəzi, Dayanıqlı İnkişaf və Regional İnnovasiyalar Tədqiqat Mərkəzi təsis edilmişdir. Universitetdə strateji fəaliyyətlərin yeni çağırışlara uyğunlaşdırılması və cəmiyyətlə çevik kommunikasiyanın təmin edilməsi məqsədilə 2021-2022-ci tədris ilində MDU-da "Rektorla söhbət" layihə-

hazırlığının keyfiyyətinin yüksəldilməsi məqsədilə müvafiq laboratoriyaların və digər zəruri infrastrukturunun yaradılması diqqət mərkəzində saxlanmışdır. Belə ki, cari ildə universitetdə iki laboratoriya - "Kimya" və "Kiber Təhlükəsizlik" laboratoriyaları istifadəyə verilmişdir. Kimya laboratoriyası kimya, fizika və ekologiya istiqamətində xüsusi tədqiqatların yerinə yetirilməsi, aidiyyəti fənlərin tədris zamanı müvafiq texniki və elmi təcrübələrin aparılması üçün zəruri avadanlıqlarla təchiz olunmuşdur. Kiber Təhlükə-

İslam İqtisadiyyatı və Maliyyəsi Konfransına tərəfdaşlıq etmişdir.

Həm akademik və inzibati heyət üzvlərinin, həm də təhsilalanların hərtərəfli inkişafının təmin edilməsi, onların bilik və bacarıqlarının artırılması məqsədilə müvafiq layihələrin, təlimlərin və maarifləndirici tədbirlərin keçirilməsinə MDU-da xüsusi diqqət yetirilmişdir. Bu istiqamətdə həyata keçirilən bir çox layihələrdə MDU-da yeni yaradılan KİM təşkilatlığı etmişdir. Konkret olaraq, universitetdə davam etdirilən "Peşəkarla görüş" layihəsi, karyera planlaşdırma, sahibkarlıq, xarici dil, rəqəmsal, pedaqoji və tədqiqat bacarıqlarının artırılması məqsədilə tanınmış ekspert və mütəxəssislər tərəfindən MDU-da keçirilən təlimlər xüsusi maraqla qarşılanmışdır.

Regional innovasiya ekosisteminin başlıca aktorlarından birinə çevrilməyi hədəfləyən MDU-da kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, tədrisin məzmununun təkmilləşdirilməsi və tədqiqatların nəticəyönlüliyünün artırılması məqsədilə müxtəlif formatlı təhsil-sənaye əməkdaşlığının inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verilir. MDU SO-CAR və Azərbaycan Sahibkarlıq Konfederasiyası ilə əməkdaşlıq əlaqələri qurulmuşdur. Mingəçevir Peşə Məktəbi və "Azmade Group" MMC şirkəti arasında "universitet-peşə məktəbi-sənaye" formatında üçtərəfli əməkdaşlıq, "Azərbaycan İES" MMC, "Ateşgah" Sığorta Şirkəti, "Kapital Bank" ASC və Mingəçevir Sənaye Parkı ilə işbirliyi çərçivəsində təlim-təcrübə proqramı, elmi konfrans, nəzəri-praktiki seminar, "dəyirmi masa", infotur və digər müxtəlif formatlı tədbirlər keçirilmişdir.

MDU-da tələbçiyönlü təhsil mühitinin yaradılmasına, tələbə gənclərinin hərtərəfli inkişafına, onların universitet idarəçiliyində fəal təmsil olunmasına, çoxşəxli könüllülük fəaliyyətlərinə cəlb edilməsinə və tələbə təşkilatlarının fəaliyyəti

sında əməkdaşlıq çərçivəsində birgə fəaliyyətlərə başlanılması regionda təhsil inkişafının yüksəldilməsinə və insan kapitalının inkişafına töhfə verilməsinə hədəflənmişdir. MDU və Bərdə Peşə Liseyi arasında imzalanmış Anlaşma Memorandumu qarşılıqlı maraqa doğuran əməkdaşlıq istiqamətləri üzrə ortaq fəaliyyətlərin həyata keçirilməsini özündə ehtiva etmişdir.

MDU beynəlxalq əməkdaşlığını daha da genişləndirmiş, Türkiyə, Ukrayna, Qazaxistan, Belarus və Almaniyanın qabaqcıl universitetləri ilə əlaqələrini inkişaf etdirmiş, Erasmus+ proqramında fəal təmsil olunmuş, Kəmərlər və Yol Universiteti Alyansına üzv qəbul edilmişdir.

MDU qarşada Türkiyənin nüfuzlu, zəngin ənənələrə və modern infrastrukturuna malik Qazi Universiteti ilə işbirliyi uğurla davam etdirmişdir. Cari tədris ilində Qazi Universitetinin elektrik-elektronika mühəndisliyi və informasiya təhlükəsizliyi üzrə professorları Cəmal Yılmaz və Ercan Nurcan Yılmaz MDU-da fəaliyyət göstərmişdir. Onlar tədris keyfiyyətinin yüksəldilməsi, elmi fəaliyyətin səmərəliliyinin artırılması, Mühəndislik fakültəsinin yenidən qurulması, İnformasiya texnologiyaları fakültəsinin, Magistratura və Doktorantura Təhsil Mərkəzinin yaradılması üzrə müvafiq işçi qruplarına rəhbərlik etmişlər. Eləcə də, "MDU-da kiber təhlükəsizliklə bağlı fənlərin tədrisinin təkmilləşdirilməsi" layihəsi üzrə Təhsil Nazirliyinin qrantının qazanılması və layihənin icrasında, əməkdaşların tərəfdaş Türkiyə universitetlərinə təlim və təcrübəyə göndərilməsində, "TEKNOFEST Azərbaycan"da iştirakın təmin edilməsində fəal rol oynamış, universitetdə çoxsaylı təlimlər və seminarlar keçirilmişdir.

Bununla yanaşı, MDU-nun 5 eməkdaşı Qazi Universitetində bir aylıq təlim və təcrübə keçmişdir. Hazırda Qazi Universitetinin Eğitim fakültəsinin dekanı

akademik heyət üzvləri elmi məruzələrin təqdim etmişlər.

MDU ilə İstanbul Gedik Universiteti arasında əməkdaşlığın əsası 2021-ci ilin dekabrın 13-də müvafiq protokolun imzalanması ilə qoyulmuşdur. Qarşılıqlı maraqa doğuran sahələrdə əməkdaşlığın yaradılması və inkişaf etdirilməsini nəzərdə tutan protokol tələbə və akademik heyətin mübadiləsi, birgə elmi tədqiqatlar, universitet-sənaye əməkdaşlığı çərçivəsində ortaq fəaliyyətləri ehtiva edir. MDU-nun 3 eməkdaşı İstanbul Gedik

dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kurslar" (GEOCLIC) adlı Erasmus+ layihəsində fəal iştirak edir.

Bunlarla yanaşı, MDU 2022-ci ilin 22-24 martında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil edilən 5-ci MENA Ali Təhsil Liderlik Forumunda təmsil olunmuşdur. Forumun "Ali təhsilin yenidən qurulması: rəqəmsallaşma və universitetlərin gələcəyi" adlı bölməsində MDU rektoru "Yeni dövrün universitetinə çevrilmək yolunda: Mingəçevir Dövlət



sinə start verilmişdir. MDU üzvləri ilə yanaşı, regionun təhsil, elm, innovasiya və sahibkarlıq ekosisteminin nümayəndələri ilə davamlı olaraq görüşlər nəzərdə tutulan layihə çərçivəsində cari ildə magistrantlarla, doktorant və dissertant eməkdaşlarla görüşlər keçirilmişdir.

Sosial rifahın dövlət siyasətinin mərkəzində dayandırılması, təhsil işçilərinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması prioritetləri və MDU-nun mövcud maliyyə imkanlarını əsas tutaraq ötən tədris ilində universitetin professor-müəllim və inzibati-texniki heyət üzvlərinin aylıq eməkdaşları orta hesabla 20 faiz artırılmışdır.

Hazırda universitetdə iqtisadiyyat, mühəndislik və pedaqoji profilləri ehtiva edən 24 ixtisas (bakalavriat) və 14 ixtisaslaşma (magistratura) üzrə kadr hazırlığı həyata keçirilir. Üç fakültənin və on kafedranın mövcud olduğu universitetdə 2021-2022-ci tədris ilində ümumilikdə 3000-ə yaxın tələbə və magistrant təhsil almışdır. Bütövlükdə, 300-dən çox eməkdaşı olan MDU-da 195 professor-müəllim heyəti çalışır ki, onlardan 5 nəfərin elmlər doktoru, 57 nəfərin isə fəlsəfə doktoru elmi dərəcəsi, 3 nəfərin professor və 43 nəfərin isə dosent elmi adı vardır. Bundan əlavə, ötən tədris ilində MDU-da Türkiyənin Qazi Universitetindən 2 professor fəaliyyət göstərmişdir.

2021-2022-ci tədris ilində MDU-da ənənəvi tədrisə qayıdış Nazirlər Kabinə-

sizlik laboratoriyası isə Nazirliyin qrantı əsasında həyata keçirilən "Mingəçevir Dövlət Universitetində Kiber Təhlükəsizliklə bağlı Fənlərin Tədrisinin Təkmilləşdirilməsi" layihəsi çərçivəsində yaradılmışdır.

Ölkənin və regionun inkişafına töhfə verən, səmərəli və nəticəyönlü elmi fəaliyyətin həyata keçirilməsini diqqət mərkəzində saxlayan MDU-da son dövrdə elmi potensialın inkişaf etdirilməsi sahəsində görülən işlər nəticəsində müsbət keyfiyyət dəyişiklikləri müşahidə edilmiş və yeni meyillər meydana çıxmışdır. MDU-da akademik heyət üzvlərinin tədqiqat bacarıqlarının artırılmasına və elmi fəaliyyətlərinin təşviq edilməsinə xüsusi diqqət göstərilmiş, elmi nəşrlərdə dərc edilən əsərlərə görə eməkdaşların müəvafatlandırılması universitetdə elmi fəaliyyətin genişlənməsinə və nüfuzlu beynəlxalq elmi jurnallarda dərc edilən məqalələrin sayının artmasına səbəb olmuşdur. 2019-cu ildən 2022-ci ilin yanvarınadək MDU eməkdaşlarının "Web of Science" bazasında indekslənmənin elmi nəşrlərdə dərc olunan məqalələrinin sayı (20 ədəd) 1991-2018-ci illər üzrə müvafiq göstəricidən (8 ədəd) 2,5 dəfə çox olmuşdur. Ümumilikdə, bu günə qədər sözügedən bazaya daxil olan jurnallarda universitetin akademik heyət üzvlərinin 28 məqaləsi dərc olunmuşdur. Bununla yanaşı, MDU tarixində ilk elmi jurnal hesab edilən "Dayanıqlı inki-

Regional innovasiya ekosisteminin başlıca aktorlarından birinə çevrilməyi hədəfləyən MDU-da kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, tədrisin məzmununun təkmilləşdirilməsi və tədqiqatların nəticəyönlüliyünün artırılması məqsədilə müxtəlif formatlı təhsil-sənaye əməkdaşlığının inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verilir.

tinin gücləndirilməsinə xüsusi diqqət yetirilir. Universitetin tələbə və magistrantları əlamətdar günlərə və tarixi şəxsiyyətlərə həsr olunan tədbirlərdə, elmi konfranslarda, müvafiq təbliğat və maarifləndirmə işlərində, imcilliklərdə, startap və könüllülük fəaliyyətlərində, müxtəlif bilik, yaradıcılıq, idman müsabiqələrində və yarışlarında yüksək fəallıq nümayiş etdirmiş və uğurlu nəticələrə nail olmuşlar. Qarşada Türkiyənin ən böyük aero-

professor Mahmut Selvi MDU-nun "Dayanıqlı inkişaf" multidisiplin elmi jurnalının redaksiya surasının üzvü olaraq universitetin elmi fəaliyyətinə dəstək göstərir. MDU-nun 1 eməkdaşı və 1 məzunu isə Türkiyənin Qazi Universitetində müvafiq olaraq "Təhsilin idarə edilməsi" və "Kompüter elmləri" ixtisasları üzrə doktorantura təhsili alırlar.

Türkiyənin yenilikçi və müasir ali təhsil müəssisələrindən biri olan Ankara



Universitetində bir həftəlik təlim və təcrübədə olmuşlar.

2022-ci il mart ayının 11-də MDU Siegen Universitetində "Keçid iqtisadiyyatlı ölkələrdə sahibkarlıq" mövzusunda onlayn formatda təşkil edilən beynəlxalq seminarla təmsil olunmuşdur. Bundan əlavə, 2022-ci ilin aprelinde Siegen Universitetinin professoru tərəfindən MDU-nun akademik heyət üzvləri, tələbə və magistrantlarının iştirakı ilə "Sahibkarlıq ekosistemi" mövzusunda seminar keçirilmişdir.

Ukraynanın Kiyev Milli İqtisadiyyat Universiteti (KNEU) və Kiyev Milli Texnologiya və Dizayn Universiteti (KNUTD) arasında əməkdaşlıq inkişaf etdirilmişdir. 2021-ci ilin oktyabrında MDU rektoru Kiyevdə KNEU və KNUTD rektorları ilə anlaşma memorandumları imzalamışdır. Potensial əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutan memorandumlar tələbə və müəllim mübadiləsi, ortaq təhsil proqramları, tədqiqatlar, elmi konfranslar, forumlar və digər istiqamətlərdə birgə fəaliyyətləri nəzərdə tutur.

2022-ci ilin iyulunda MDU rektoru Qazaxıstanın dünya universitetlərinin QS reytingində yer alan nüfuzlu ali təhsil müəssisələrində - Ahmet Yesevi Universiteti (AYU), Abay adına Qazax Milli Pedaqoji Universiteti (Abay Universiteti) və Qazax Milli Aqrar Tədqiqat Universitetində (KazNARU) olmuşdur. Ziyarət çərçivəsində AYU və Abay Universiteti ilə

Universiteti təcrübəsi" mövzusunda təqdimatla çıxış etmişdir.

Eləcə də, cari tədris ilində Belarus Respublikasının Baranoviç Dövlət Universiteti ilə reallaşdırılan layihə çərçivəsində MDU-nun təcrübəli akademik heyət üzvləri tərəfindən keçirilən mühazirələr bu ali təhsil müəssisəsinin tələbə və magistrantlarının böyük marağına səbəb olmuşdur.

Beləliklə, dövlətin və tərəfdaşların dəstəyi ilə MDU-da baş verən keyfiyyət dəyişiklikləri yeni inkişaf mərhələsində olan universitetin strateji hədəflərinə yaxınlaşmasına böyük zəhmət yaratmışdır.

Cari ilin iyunun 28-də nazir Emin Əmrollayev MDU-ya gəlişi universitetə göstərilən diqqət və dəstəyin ifadəsi, eləcə də əldə edilən uğurların məntiqi nəticəsi kimi dəyərləndirilə bilər. Nazir universitetə ziyarət çərçivəsində MDU-da Kiber Təhlükəsizlik Laboratoriyasının açılışında, magistrantların "Poster Sessiyası"nda və "Məzun Günü 2022" tədbirində iştirak etmiş, yeni kampus üçün ayrılmış əraziyə baxış və kollektiv üzvləri ilə görüş keçirmişdir.

Beləliklə, dövlətin və tərəfdaşların dəstəyi ilə MDU-da baş verən keyfiyyət dəyişiklikləri yeni inkişaf mərhələsində olan universitetin strateji hədəflərinə yaxınlaşmasına böyük zəhmət yaradır.

Şahin BAYRAMOV,
Mingəçevir Dövlət Universitetinin rektoru.